

Cəbrayılın EL QƏHRƏMANI - Rəşid Məmmədov

(oğurk)

Dağlıq Qarabağ uğrunda işgalçi ermənilərlə savaş uzandıqca yeni-yeni igid oğullar ortaya çıxır. Onlar cəsarətlə düşmənin üzərinə yeriyr, şəxsi şücaətləri ilə nəinki mənfur erməniləri, hətta uzaq-uzaq ellərdə yaşayan çoxlarını heyran qoyurlar. Amma heç kim onların şərəfinə dastanlar qoşmur, adalarına qəhrəmanlıq səlnamələri quraşdırırlar. Çünkü camaatın dilində EL QƏHRƏMANına çevrilmək üçün əldə silah düşmənlə vuruşub doğma vətəni müdafiə etmək azdır. Gərəkdir ki, el-oba sənin mübarizənə, mübarizliyinə, güclü iradənə, əqidəndən dönməzliyinə inana, sənin bir sözünlə ayağa qalxıb silaha sarıla bilə, silahlanıb vətənin müdafiəsinə yollana. Ermənistanla və Dağlıq Qarabağı həmsərhəd olan bəzi rayonlarda ad-sən qazanmış belə EL QƏHRƏMANlarından biri də Cəbrayıl rayonu tarixinin şanlı səhifəsinə hələ sağlığında öz adını həkk etdirmiş RƏŞİD MƏMMƏDOVDUR.

Nüsret Qafarovun "Xan Çinarın yetirmələri" kitabında onun haqqında duyğusal qeydlər yer alıb.

"Elə oğlanlarımız, igidlərimiz, ərənlərimiz olub ki, taleyin xoş təsadüfü nəticəsində ölməyiblər, sağ qalıqlar, sağlıqlarında özlərinə əbədi heykəl qoyublar. Belə ərənlərimizdən birini, bütün cəbrayıllıların dilinin əzbəri, uşaqtan tutmuş böyüyə kimi hamının hörmətlə yanaşlığı Rəşid Məmmədovu kim tanımır ki? Bəs nəyə görə bütün el obamızın adamları onu belə böyük məhəbbətlə sevirlər?"

Rəşid Cəbrayıl oğlu Məmmədov 1944-cü ildə Göyçay rayonunun anadan olub. Göyçayda məktəb gedib, orta təhsilini Göyçayda başa vurub, elə əsgərliyə də Göyçaydan yola düşüb.

Həqiqi hərbi xidməti başa vurandan sonra elə həmin 1966-cı ildə Moskva Dəmir Yolu Daxili İşlər İdarəsinin Moskva - Rıqa Dəmir yolu şöbəsində milis nəfəri kimi xidməti işə qəbul olunub. 1967-1969-cu illərdə Belorusiyanın Mogilyevski şəhərində Xüsusi Orta Milis məktəbində təhsil alıb. Məktəbi bitirərək "milis leytenantı" zabit rütbəsi alaraq geriyə qayıdan kimi xarici xidmət müvəkkili vəzifəsinə təyin edilib. Amma çox keçmədən iş yerini Bakı şəhər Daxili İşlər İdarəsinə dəyişdirib. Burada o, cinayət-axtarış şöbəsində əməliyyat müvəkkili



vəzifəsində xidmətini davam etdirib. Rəşid Məmmədov işləyə-isləyə 1971-1976-cı illərdə SSRİ Daxili İşlər Nazirliyi Milis Akademiyasının Rostov filialında təhsilini qiyabi yolla davam etdirərək ali təhsil alaraq hüquqsünsəz ixtisasına yiyələnib.

1974-cü ildə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili vəzifəsinə təyinat alaraq burada o, 1988-ci ildək müxtəlif mühüm vəzifələrdə çalışmışdır.

1998-ci ildə Cəbrayıl rayon Daxili İşlər Şöbəsinə reis təyin olunur. Bu həmin vaxtlar idki, ermənilər artıq baş qaldırmışdır. Cəbrayıl rayonu Dağlıq Qaraba. Muxtar Vilayətinin Hadrut rayonu ilə həmsərhəd olduğundan İrəvandan gəlmiş saqqallıların buralarda təxribatlar töretməsi hər an gözlənilirdi. Eyni zamanda Hərəkül də daxil olmaqla bir vaxtlar Cəbrayıl torpaqlarında yaradılmış erməni kəndləri ən qaynar nöqtə hesab olunurdu. Cəbrayıl da işləmiş həmin yaxın kəndlərdən olan ermənilər bütün əraziləri beş barmaqları kimi tanır, İrəvan-dan gələnlərə öz çirkin əməllərini həyata keçirmək üçün hər cür yardımalar göstərir, hətta bələdçilik də edirdilər. Qısa zaman ərzində rayon ərazisində ciddi qayda-qanun yaranan Rəşid Məmmədovun sora-



Rəşid Məmmədov döyüşçülər arasında

ğı gedib erməni kəndlərinə də çıxmışdı. Belə günlərin birində bir qrup yaşlı erməni kişisi yiğişib Rəşid Məmmədovun qəbuluna gəlmışdilər. Onlar xahiş edirdi ki, həmin kəndlərin Cəbrayıl rayonunun tabeçiliyinə keçirilməsini istəyir və burada qeydiyyata durmağa hazırlıdılar. İrvəndan gələn ermənilər dən şikayətlənməyi də unutmadılar. Bu özlüyündə onu deməyə əsas verir ki, Rəşid Məmmədov vətəndaşların asayışinin təşkilatçısı kimi təkcə Cəbrayıl rayonunda deyil, rayona yaxın ərazidə yerləşmiş on bir erməni kəndində də şöhrətlənmişdi, ermənilər də öz təhlükəsizliklərini ona etibar etməyə hazır idi.

1990-cı ildən sonra döyük əməliyyatlarının başladığı bir dövrdə isə Rəşid Məmmədov öz sərkərdəlik məharətini ortaya qoydu. Erməni kəndləri ilə həmsərhəd bölgələrdə milis postları düzərək ehtimal olunan bütün hücumların qarşısını məharətlə dəf edə bilirdi. Şəxsən onun əlində silah, səhra geyimində postlarda görünməsi təkcə milis nəfərlərini deyil, bütün Cəbrayıl camaatını qüvvətləndirirdi.

Azərbaycan Respublikası Daxili İşlər naziri general-major Məhəmməd Əsədovun rəhbərliyi altında Dağlıq Qarabağ ətrafında keçirilən "Üzük" əməliyyatının ən cəsur iştirakçılarından biri olmuşdur Rəşid Məmmədov. Onun rəhbərliyi altında səfərbər olmuş Cəbrayıl milisi çox qısa zamanda Hadrut rayonunun həmsərhəd on bir kəndini erməni yaraqlılarından təmizləmiş, dinc əhalinin sağ-salamat avtobuslarla Qubadlı rayonu ərazisindən keçməklə Sisiyan rayonuna köçürülməsinin təminatçısı olmuşdur. Bu bir daha onu deməyə əsas verir ki, polkovnik Rəşid Məmmədovun şanlı rəşadəti qonşu rayonlarda da kifayət qədər məşhur idi. Ermənilərin

köçürülməsində heç bir yerli sakin avtobuslardakı ermənilərə daş belə atmamışdı, baxmayaraq ki, ermənistanda baş verənlərə görə yerli cavanlar çox narahat idilər. Həm də təhqir edilərək Ermənistandan köçürürlənlərin bir hissəsi Cəbrayıl rayonunda məskunlaşdırılmışdı.

Uğurlu əməliyyati müvəffəqiyyətlə həyata keçirən də polkovnik Rəşid Məmmədov Daxili İşlər nazirliyində ona təklif olunan rahat kreslolu vəzifəni qəbul etmir, iş mahiyyətinə görə daha geniş olan Ağdam rayon Daxili İşlər Şöbəsinə rəis vəzifəsinə yollanır.

Sonralar harada işləməsindən asılı olmayaraq polkovnik Rəşid Məmmədovun əziz xatırəsini cəbrayillilər daima xoş tuturlar, məclislərdə xatırlayırlar, ruhuna fatihə verir, rəhmət diləyirlər. Onun ığidlık salnamələrini bir-birlərinə danışırlar.

Cəbrayıl rayon Daxili İşlər Şöbəsində rəis müavini işləmiş polkovnik-leytenant Vaqif Məhərrəmov onu belə xatırlayıır: "Çox mərd, cəsur, qorxmaz və ədalətli bir rəis idi. Bir çox hallarda əməliyyatı keçirmək üçün qrup rəhbəri olaraq məni göndərirdi. Biz hadisə, yaxud əməliyyat yerinə gəlib çatanda polkovnik Rəşid Məmmədovu orada gördürük. Dəqiq hesablamlar aparırdı. Uğurlu əməliyyatlarımızin böyük əksəriyyəti onun adı ilə bağlıdır. O, yənəmizda olanda, yaxud radiostansiyada səsini eşidəndə özümüzü ikiqat güclü hesab edirdik".

Vaqif Hüseynov, Mədət Hümbətəliyev və onlarla başqaları, hansı ki, Sur, Şayaq, Ağcakənd və digər əməliyyatlarda iştirak ediblər, onlar Rəşid Məmmədovun cəsurluğundan, mətinliyindən danışırlar. Döyüşlərin birində ciyindən gülə yarası

alan polkovnik əlini yarasının üstünə qoyub döyüşçülərə əmr verir ki, döyüşü davam etsinlər, ruhdan düşməsinlər, komandir, rəisin yaralanmasına görə sərvaxlıqlarını zəiflətməsinlər:

-Mənə görə narahat olmayıñ, ölmərəm. Ölsəm də qoy Vətən uğrunda döyüsdə ölüm.

Bax, Rəşid Məmmədov belə döyüşçü, belə sərkərdə, belə rəis idi.

Hətta məlum hadisələrlə bağlı Moskvadan böyük rütbəli nümayəndə heyəti gələndə Rəşid Məmmədov geniş tərkibli müşavirə təşkil etmiş, məsələnin obyektiv araşdırılmasına çalışmışdır. Moskvalıların qərəzli mövqeyini və erməniləri müdafiə etmək cəhdlərini aşkarlaşdıqda onların məkrili niyyətinə ifşa etmiş və faktlar qarşısında susmağa məcbur edə bilmışdır.

Polkovnikin igid obrazı Cəbrayıl haqqında yazılmış bir çox kitablarda da öz əksini tapmışdır. Xüsusən də Nüsrət Qafarovun "Xan çinarın yetirmələri", Əli bəy Azərinin "Arazgersdən keçən köç" və Əlisahib Əroğulun "Cəbrayıl - müqəddəs torpaq" kitablarında Rəşid Məmmədovun bir milis (polis) rəisi kimi o qarmaqarışıq və görgin illerdə bir tərəfdən azgrün ermənilərə qarşı rayonun müdafiəsini təşkil etmək, digər tərəfdən daxili sabitliyi qoruyub saxlamaq kimi çətin vəzifənin öhdəsində layiqincə gəlməsi obrazını canlandıra (yarada) bilmişlər. Bu, sırf real hadisələrin fonunda yazılan, bəlkə də, Rəşid Məmmədovun xidmətlərinin kiçik bir hissəsinin tərənnümüdür.

"Cəbrayıl - müqəddəs torpaq" kitabının müəllifi yazıçı Əlisahib Əroğul onu belə xatırlayır: "1996-ci ilin bir yaz gündündə xidməti işimlə bağlı Abşeron rayonuna ezam edilmişdim. Həmyerlim, polis əməkdaşı Müzəffər Əliyevlə Xirdalan qəsəbəsinin mərkəzi küçəsində təsadüfən rastlaşdım. Məcburi köckünlükdən sonra Xirdalan qəsəbəsində məskunlaşdığını, həm də Abşeron rayon Polis Şöbəsində işlədiyini bildirdi və "xəbərin varmı, Rəşid Məmmədov da burada işləyir, görüşmək istəyirsən, burdadı, elə yerindədi" dedi. Mən tələsik işim olsa da Rəşid müəllimlə görüşmək qərarına gəldim. Abşeron rayon Polis Şöbəsinə ayaq aldım. Hal-əhəval tutduq. Məndən nə işlə məşğul olduğumu soruşdu. Gəncədə məskunlaşdığını, həm də yazı-pozuya məşğul olduğumu söylədim. Gülmüşədi, "Əgər müharibə ilə bağlı bir şey yazmaq istəsən gəl, danışaq, sənə çox hadisələr barədə məlumat verəcəm" dedi. Xudafızlışdik, görüşmək ümidi ilə ondan ayrıldım. Ancaq iş elə gətirdi ki, bir xeyli müddət ərzində görüşə, rastlaşa bilmədik. Mən yaşayış yerimi

artıq Sumqayıt şəhərinə dəyişmişdim. Rəşid müəllimlə görüşmək, Cəbrayılın işgalı ilə bağlı yazım barədə onunla mukamilə aparmaq arzusu bir an məni rahat buraxmırıdı. Bir gün imkan tapıb Xirdalan qəsəbəsinə yollandım. Abşeron RPŞ-nə getdim, Rəşid müəllimlə maraqlandım, dedilər ki, o, artıq burada işləmir, nazirliyə dəyişib. Kor-peşman geri döndüm, Rəşid müəllimin yeni iş yerini, ünvanını soraqlamağa başladım. Onunla görüşə can atırdım, lakin çox təəssüflər olsun ki, istəyimə çatmadım. Gözəmədiyim bir xəbərdən isə sarsıldım. Yol qəzası hadisəsi nəticəsində Rəşid müəllimin faciəli şəkildə dünyasını dəyişdiyini dedilər. Bizim görüşmək, Cəbrayılın - bu müqəddəs torpağın işgalı ilə bağlı fikir mübadiləsi aparmaq barəsində vədimiz, əhdimiz baş tutmadı, arzu olaraq qaldı".

Yenə də Nüsrət Qafarovun "Xan çinarın yetirmələri" kitabına müraciət edək. Axı bu kitab işğalından sonra isti-isti yazılın kitablardandır, camaatin qaynar duyğularını əks etdirən kitabdır. Kitabı ("Xan Çinarın yetirmələri" nəzərdə tutulur) tamamlaymaq üzrə idim. Haqqında söhbət açılan cəbrayillilərin hamısı məndən Rəşid Məmmədovun sıralarında olması xəbərini alırdılar. Göyçay rayonunda ana-dan olsa da Cəbrayıl torpaqlarında, onun bütün zəhmətsevər, istiqanlı, insan əməyinə yüksək qiymət verən vətənpərvər, qeyrətli adamlarının ürəyində özünə isti yuva quran, Cəbrayılın fəxri vətəndaşı sayılan, erməni faşistlərinə əlinin duzunu göstərən, öz sözünü döyüş bölgələrində, səngərlərdə, top, qrad, mərmi, avtomat, pulemyot güllələrinin, qəlpələrinin "yağışı" altında deyən, dəfələrlə həyatı ölüm təhlükəsi altında olsa da, ölümdən qorxmayan, Koroğlu, Cavanşir, Babək, Qaçaq Nəbi hünərli, qeyrətli, Xan Çinar vüqarlı, Qala, Tey, Ziyarət dağları kimi əzəmətli Rəşid Məmmədovdan olardımı? El-obamızın istəkli oğlu, "Xan Çinarın yetirmələri"nin əziz qonağı Rəşid müəllimdən, Rəşid dayidan nə qədər yazsan da azdır, çünkü ən çox yazılmaga layiq elə odur. Çünkü Rəşid Məmmədov bu sevgini kişiliyinə, qeyrətinə, torpaqlarımıza, insanlarımıza, el-oba, ata-ana, bacı-qardaş, ən başlıcası isə adı anamızla qoşa çəkilən ANA VƏTƏNƏ MƏHƏBBƏTİΝƏ görə QAZANIB!"

Məncə, artıq şərhə ehtiyac yoxdur, Cəbrayılın EL QƏHRƏMANI kimi şöhrət qazanmış polis polkovniki Rəşid Məmmədovun əziz xatırosi cəbrayillilərin qəlbində əbədidir.

Cavad Behbudov,
Sabiq polis mayoru,
Mühəribə veterani